

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNIVERSİTETİ
BANK İŞİ
fənni üzrə
PROQRAM

ALİ MƏKTƏBLƏRİN «MALİYYƏ – KREDİT» İXTİSASI ÜZRƏ
(XİQ MƏRKƏZİ VƏ BANK İŞİ KAFEDRASİ)

Elmi redaktor: kafedra müdiri - i.e.d., professor Məmmədov Z.F.

Tərtib edən : i.e.n., ARAZ ƏLİYEV

dos. İbrahimov Z. H.

Azərbaycan Dövlət İqtisad Universitetinin «Bank işi» kafedrasının
13. 09. 2013-ci il tarixli № 1 sayılı iclas protokolu ilə təsdiq olunmuşdur.

Bakı- 2013

Modullar

Modul 1. BANK FƏALİYYƏTİNİN HÜQUQİ BAZASI

1. AMB haqqında qanun
2. Banklar haqqında qanun
3. Mülki məcəllə
4. Əmanətlərin sığortalanması haqqında qanun
5. İpoteka haqqında qanun
6. Çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunvericilik
7. Valyuta tənzimi haqqında qanun
8. AMB-nin kapital və likvidliyin idarə edilməsi üzrə normativ sənədləri
9. AMB-nin kreditləşmə üzrə normativ sənədləri
10. AMB-nin Korporativ idarəetmə standartları
11. AMB-nin risklərin idarə edilməsi normativ sənədləri
12. AMB-nin mühasibat uçotu və hesabatı üzrə normativ sənədləri
13. AMB-nin nağd pul dövriyyəsi və nağdsız ödəmələr üzrə normativ sənədləri

Modul 2. BANK SİSTEMİ

1. Azərbaycan respublikasının bank sisteminin hüquqi əsasları
2. Bank infrastrukturu
3. Bank sferasında diaqnostik sistem
4. Bank sektorunda (ümumi bank səviyyəsində) bazar riski kateqoriyaları
5. Maliyyə sabitliyinin qiymətləndirilməsində istifadə edilən indekslər
6. Maliyyə sabitliyinə təsir edən risk mənbələri
7. Azərbaycanda maliyyə sabitliyinin təminatında mərkəzi bankın rolu
8. Bank sistemində stress test sistemi
9. Bank sistemində böhran
10. Bank sistemində antiböhran tədbirlər proqramı

Modul 3. BANK SİSTEMİNDƏ NƏZARƏT MODELƏRİ

1. Pul və maliyyə sabitliyinin təminatı
2. Bank sisteminin səmərəliliyinin təminatı

3. Model 1. Bank fəaliyyətinin tənzimlənməsi və ona nəzarət sferasında müstəsna səlahiyyətlərin qanunvericiliklə Mərkəzi Banklara həvalə olunmasına əsaslanır. Bank işi sahəsində nəzarət təcrübəsinin yarandığı vaxtdan etibarən məhz bu model, yeganə olmasa da, tarixən hakim model olub. Bu gün bu model özünün hakim mövqelərini itirsə də, ona əvvəlki kimi həyati tələbat var.

Model 2. “Qarışıq”. Nəzarət və yoxlama funksiyaları ixtisaslaşdırılmış orqanlar tərəfindən Mərkəzi Bankın və maliyyə nazirliyinin bilavasitə iştirakı ilə yerinə yetirilir. Klassik misal kimi ABŞ-ı göstərmək olar. Amerikanın kommersiya bankları və maliyyə institutları üzərində nəzarəti Federal Ehtiyatlar Sistemindən başqa, banklarda və digər kredit institutlarında əmanətlərin sığortalanması ilə məşğul olan Əmanətlərin Sığortalanması Federal Korporasiyası və Pul Dövriyyəsinə Nəzarət İdarəsi (Maliyyə Nazirliyinin bürosu) tərəfindən də həyata keçirilir. Hər üç orqan ikiqat işin istisna olunması haqqında razılığa gəliblər. “Qarışıq” modelə Fransa, İtaliya və Niderland aiddirlər.

Model 3. Bank fəaliyyətinə nəzarət Maliyyə Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində, Mərkəzi Bankın iştirakı ilə müstəqil ixtisaslaşdırılmış orqanlar tərəfindən həyata keçirilir. Bu model Kanadanın və qismən Avstriya və Almaniyanın bank sisteminə xasdır.

Model 4. Bu model maliyyə xidmətləri bazarında meqatənzimləyicinin yaradılması haqqında qanunverici qərarlar qəbul etmiş ölkələri birləşdirir. Bu ölkələrin demək olar ki, hamısında nəzarət funksiyaları Mərkəzi Banklardan ayrılıb. Burada yalnız meqatənzimləyici səlahiyyətlərinin Mərkəzi Banka aid olduğu Sinqapur və müəyyən dərəcədə İrlandiya (burada meqatənzimləyici yerli Mərkəzi Bankın muxtar bölməsinin bazasında yaradılıb) istisna təşkil edir. Vahid maliyyə nəzarəti orqanları ilk dəfə 1986-cı ildə Norveç, 1988-ci ildə isə İslandiya və Danimarkada tətbiq olunub. Bu gün onlar Estoniyada, Latviyada, Macarıstanda, Maltada, Çində, Yaponiyada, Qazaxıstanda, Cənubi Koreyada və bir sıra digər ölkələrdə fəaliyyət göstərir.

Model 5. Beynəlxalq və ya millidən yüksəkdə nəzarət modeli. Bu modeli mənzil-qərarğahı İsveçrədə yerləşən Beynəlxalq hesablaşmalar Bankı (BHB) və üzv dövlətlərin maliyyə bazarlarına əhəmiyyətli təsir göstərən direktivlər qəbul edən Avropa İttifaqı (Aİ) həyata keçirir.

nəticələrin maraqlarının müdafiəsi

Modul 4. MƏRKƏZİ BANKÇILQ

1. Azərbaycan Respublikasının Mərkəzi Bankın fəaliyyətinin ümumi əsasları və əməliyyatları
2. AR mərkəzi bankın təşkilatı strukturu
Və idarə olunması
3. Azərbaycan mərkəzi bankının məqsəd və funksiyaları
4. Mərkəzi bankın pul siyasəti
5. Qlobal böhranların şiddətlənməsi mühitində Azərbaycan mərkəz bankının pul siyasətinin istiqamətləri

Modul 5. ÖDƏNİŞ SİSTEMİ

1. Ödəniş sistemi haqqında ümumi məlumat
2. İri məbləğli ödənişlərin köçürülmə sistemləri – azips
3. Xirdə ödənişlər üzrə hesablaşma klirinq sistemi
4. Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminin (kōmis)
5. Bank hesablarının növləri
6. Standart bank hesab nömrəsinin (iban) tətbiqi və istifadəsi
7. Kredit kartları və kart prosessinq təşkilatları
8. Korporativ kartlar
9. Beynəlxalq kart təşkilatları
10. Swift beynəlxalq maliyyə ödənişlərini həyata keçirən təşkilat kimi

Modul 6. BANK FƏALİYYƏTİNİN TƏŞKİLİ, İDARƏ EDİLMƏSİ, TƏŞKİLATI STRUKTURU VƏ REQLAMENTİ

1. Bank fəaliyyətinin həyata keçirilməsinə dair ümumi qaydalar
2. Bank fəaliyyətinin özəllikləri
3. Bankçılığın əsas prinsipi və funksiyaları
4. Bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya
5. Bankların təşkili və idarə edilməsi
6. Bank fəaliyyətində (ayrı-ayrı fərdi əməliyyat səviyyəsində) risklərin növləri və risklərin idarə edilməsi sistemi
7. Bankın fəaliyyətinin yoxlanılması

Modul 7. BANKLARIN KASSA ƏMƏLİYYATLARI VƏ NAĞDSIZ HESABLAŞMALAR

1. Pul dövriyyəsi
2. Nağdsiz hesablaşmalar və pul köçürmələri
3. Ödəniş tapşırıqları ilə hesablaşmalar
4. İnkasso sərəncamları ilə hesablaşmalar
5. Vergi orqanlarının sərəncamları ilə hesablaşmalar
6. İnkasso üzrə hesablaşmalar
7. Akkreditiv üzrə hesablaşmalar
8. Azərbaycan respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili

Modul 8. MALİYYƏ FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİ

1. Maliyyə hesabatlarının məqsədi və tərtib olunma prinsipləri
2. Maliyyə hesabatı elementlərinin qiymətləndirilməsi
3. Maliyyə hesabatlarının istifadəçilərə təqdim edilməsi
4. Pul vəsaitlərinin hərəkəti
5. Banklarda mühasibat uçotunun əsas vəzifələri

Modul 9. Risklərin İdarə olunması

1. Banklarda risklərin idarə edilməsi üzrə beynəlxalq normalar

- Riskin mahiyyəti və zəruriliyi
- Bazel 1, Bazel 2 və Bazel 3
- Risklərin idarə edilməsi üzrə Bazel Komitəsinin prinsipləri
- Kredit riskləri üzrə
- Likvidlik riskləri üzrə
- Əməliyyat riskləri üzrə
- Stress testlər üzrə

2. Risklərin növləri və onların idarə edilməsi

- Risklərin növləri
- Kredit riskləri
- Likvidlik riskləri
- Bazar riskləri
- Əməliyyat riskləri
- Strateji və digər xüsusi risklər

3. Risklərin idarə edilməsi sistemləri

- Risklərin idarə edilməsi prinsipləri
- Risklərin idarə edilməsi sistemləri
- Risklərin idarə edilməsi mərhələləri
- Strateji idarəetmə
- Əməliyyat (gündəlik) idarəetməsi

MODUL 10. BANKLARDA XƏZİNADARIQ DEPARTAMENTİNİN FƏALİYYƏTİ

- Banklarda xəzinadarlıq strukturunun yaradılması
- Foreks əməliyyatlarının aparılması
- Xarici valyutalar üzrə məzənnələrin təyini
- Xarici valyuta bazarında nağdsız valyuta əməliyyatları
- Xarici valyutanın alınması və satılması, valyuta mövqeyi
- Banklar arasındakı kreditləşmə
- Əmanət və depozit əməliyyatları
- Bankların rezident və qeyri-rezident banklarda vasaitlərinin və depozitlərinin yerləşdirilməsi
- Qiymətli kağızlar üzrə broker və diler əməliyyatları
- Müşahidə şurası. İdarə Heyyyəti və APIK çərçivəsində fəaliyyətin qiymətləndirilməsi

MODUL 11. Filial Şəbəkəsinin və Müştəri Xidmətləri üzrə fəaliyyətin auditi

1) Filial Şəbəkəsinin auditi üzrə

- Filial şəbəkəsinin idarə olunması üzrə struktur vahidinin normativ bazası
- Filial şəbəkəsinin işinin koordinasiyası və qiymətləndirilməsi
- Mövcud xidmətlər üzrə satışın (kredit resurslarının satışı, plastik kartların satışı, depozitlərin qəbulu, pul köçürmələri üzrə əməliyyatlar və s.) təşkili
- Filial şəbəkəsinin qeyri-satış fəaliyyətinin qiymətləndirilməsi
- Personalın qiymətləndirilməsi
- CRM tipli müştəri bazasının (database) qiymətləndirilməsi
- “Call Center”-in işinin qiymətləndirilməsi
- Müştəri məmnunluğu
- Satış üzrə hesabatlıq sisteminin formalaşması və hesabatların təqdim olunma sxemi
- Filialların saxlanması və fəaliyyəti üzrə büdcə
- Filiallarda aparılan əməliyyatların standartlaşmasına nəzarət

2) Müştəri Xidmətləri üzrə

- Satış strukturu və normativ bazasının qiymətləndirilməsi
- Satışın təşkili və müştəri bazasının qiymətləndirilməsi
- Yeni müştərilərin cəlb edilməsi mexanizmi
- Şöbənin personalının bilik və bacarığının qiymətləndirilməsi
- İllik satış planı və satışın yerinə yetirilməsi
- Hesabat Sisteminin qiymətləndirilməsi

ƏSAS ANLAYIŞLAR

Azərbaycan Respublikasının bank sistemi Azərbaycan Respublikasının Mərkəzi Bankından və kredit təşkilatlarından ibarətdir.

Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.

Bank olmayan kredit təşkilatı -öz vəsaiti və/və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.

Bank lisenziyası - Qanunla müəyyən edilmiş qaydada verilən, fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək ilə bağlı fəaliyyəti, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır.

Bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantıya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.

Bankomat- kredit və debet plastik kartlar vasitəsilə nağd pul vəsaitinin alınması və digər bank xidmətlərindən istifadə edilməsi üçün nəzərdə tutulmuş proqram-texniki kompleksdir.

Depozit - müvafiq müqaviləşərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.

Mühüm iştirak payı - səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqaviləəsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolaylı yolla sahiblikdir.

İnzibatçı- bankın MüşahidəŞurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri.

Banka aidiyyatı olan şəxslər - bankın inzibatçıları, struktur bölmələrinin rəhbərləri, qərarların qəbul edilməsində iştirak edən digər əməkdaşları və onlarla yaxın qohumluq münasibətlərində olan şəxslər (əri/arvadı, valideyni, o cümlədən ərinin/ arvadının valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı); bankda mühüm iştirak payı olan hər hansı şəxs və ya bankın mühüm iştirak payı olan hüquqi şəxs və həmin hüquqi şəxsdə mühüm iştirak payı olan hər hansı şəxs, habelə bu cür mühüm iştirak payına malik olan hüquqi şəxslərin icra orqanlarının rəhbərləri.

Banka aidiyyatı olan şəxs adından hərəkət edən şəxslər - aralarında bağladıqları müqaviləəsasında banka aidiyyatı olan şəxs adından hərəkət etməyə hüququ olan şəxs; banka aidiyyatı olan şəxsin mühüm təsir göstərə bildiyi hüquqi şəxs; banka aidiyyatı olan şəxsin nümayəndəsi.

Klirinq - hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin sistemin bir və ya bir neçə digər iştirakçısına verdiyi və ya onlardan aldığı ödəniş məbləğləri üzrə yaranan tələblərin və öhdəliklərin, onların fərqi olan bir xalis tələb və ya bir xalis öhdəliyə çevrilməsi prosesidir.

Kassa- hüquqi və fiziki şəxslərə nəgd pul və qiymətli ləvazimlərin mədaxili məxarici üzrə xidmət göstərilən sahə.

"Yerli" sözü banka, filiala və ya nümayəndəliyə aid edildikdə əsas fəaliyyət yeri Azərbaycan Respublikasında olan bank, filial və ya nümayəndəlik başa düşülür.

"Xarici" sözü banka, filiala və ya nümayəndəliyə aid edildikdə əsas fəaliyyət yeri Azərbaycan Respublikasından kənarında olan bank, filial və ya nümayəndəlik başa düşülür.

"Kredit təşkilatı" - bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatıdır.

"Məqbul və lazımi keyfiyyətlərə malik şəxs" - vətəndaş qüsursuzluğuna malik olan, habelə, ictimai mövqeyinə görə vicdanlı və etimada layiq sayılan və peşəkar keyfiyyətləri, təcrübəsi, işgüzar mənafeləri ona bankın mühüm iştirak payının sahibi, inzibatçısı, müvəqqəti inzibatçısı və ləğvedicisi olmaq imkanı verən fiziki şəxsdir;

"Vətəndaş qüsursuzluğu" dedikdə, mühüm iştirak payının sahibləri, o hüquqi şəxs olduqda onun icra orqanının rəhbərləri, habelə bankın törəmə strukturlarının rəhbərləri üçün qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması; inzibatçı, müvəqqəti inzibatçı və ləğvedici üçün məhkumluğunun olmaması, keçmişdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması, məhkəmə qaydasında müflis elan edilməsi faktının olmaması başa düşülür.

"Prudensial"- bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsuludur.

Bankın məcmu kapitalı (öz vəsaiti) - prudensial hesabatlıq məqsədləri üçün istifadə olunan kapital olmaqla, Milli Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi I dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi və onlardan tutulmaların fərqi

Azərbaycan Respublikasının bank sistemi Azərbaycan Respublikasının Mərkəzi Bankından və kredit təşkilatlarından ibarətdir.

Korporativ idarəetmə – bankın strateji baxışı əsasında onun strateji vəzifələrinin müəyyən edilməsini, bütün idarəetmə səviyyələrində dəqiq vəzifə bölgüsünün aparılmasını, idarəetmə orqanları üzvlərinin tutduğu vəzifələrə uyğunluğu risklərin səmərəli idarə edilməsi məqsədi ilə müfəssal nəzarət sistemlərinin tətbiqini, habelə idarəetmənin şəffaflığına nail olmaq üçün daxili və xarici auditin istifadəsini təmin edən prudensial idarə etmə üsuludur.

Fidusiar vəzifələr – bankın maliyyə göstəricilərinə nəzarət və onların qiymətləndirilməsi, qanunlara, digər normativ hüquqi aktlara riayət etməsinin təmin edilməsi, habelə Müşahidə Şurası və İdarə Heyəti tərəfindən bankın cari və gələcək maraqlarının toqquşması hallarının qarşısını ala bilən vəzifələrdir.

Risqlərin idarə edilməsi – bankın fəaliyyətin əsas olan risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, onlar barədə hesabatların hazırlanması, məqbul risk limitlərinin müəyyən edilməsi vasitəsi ilə onlara nəzarət edilməsi və risklərin azaldılmasıdır.

Faiz dahlizi – Mərkəzi Bank, 2007-ci il üçün pul siyasətinin əsas istiqamətlərinə uyğun olaraq pul siyasəti alətlərinin strukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər

planlaşdırmışdır və 2 aprel 2007-ci il tarixindən başlayaraq “faiz dərəcəsi dəhlizi” yanaşmasını tətbiq edir. Belə ki, həmin tarixdən başlayaraq Milli Bankın pul bazarında əməliyyatları iki istiqamətdə - çərçivə alətləri və açıq bazarda əməliyyatlar vasitəsilə - aparılır.

Çərçivə alətləri.Çərçivə alətləri vəsaitlərin qısamüddətli cəlb olunması və yerləşdirilməsi alətlərindən ibarət olaraq bankların qısamüddətli likvidliyinin idarə olunması məqsədilə istifadə olunacaq. Milli Bankın çərçivə alətləri kimi bir günlük repo (vəsaitlərin cəlb olunması aləti) və bir günlük əks-reponun (vəsaitlərin yerləşdirmə aləti) istifadəsi nəzərdə tutulur. Çərçivə alətləri üzrə Milli Bankla əməliyyatlar istənilən vaxt əməliyyat günü ərzində müəyyən olunmuş faiz dərəcələri ilə bankların təşəbbüsü ilə aparıla bilər. Beləliklə, çərçivə alətləri üzrə faiz dərəcələri “faiz dərəcəsi dəhlizi”ni təşkil edəcəkdir: dəhlizin minimal həddi bir günlük vəsaitlərin cəlb olunma (repo) faiz dərəcəsi ilə, maksimal həddi isə - bir günlük vəsaitlərin yerləşdirmə (əks-repo) faiz dərəcəsi ilə müəyyən olunacaq. Milli Bankın uçot dərəcəsi isə “faiz dərəcəsi dəhlizi” çərçivəsində “dəhlizin” bir parametri kimi müəyyən olunacaqdır.

Açıq bazar əməliyyatları.Açıq bazar əməliyyatları pul siyasətinin əməliyyat hədəflərinin reallaşdırılması məqsədilə dövriyyədə olan pul kütləsinin tənzimlənməsi və banklararası pul bazarında faiz dərəcələrinə təsir vasitəsi kimi istifadə olunacaq. Milli Bankın açıq bazar əməliyyatları müəyyən olunmuş “faiz dərəcəsi dəhlizi” çərçivəsində notların buraxılışı və qısamüddətli repo əməliyyatları vasitəsilə Milli Bankın təşəbbüsü ilə birbaşa (qiymətin elan olunması ilə) və ya dolay (kəmiyyətin elan olunması ilə) hərraclar vasitəsi ilə aparılacaq. Açıq bazar əməliyyatları kimi aşağıdakılar istifadə oluna bilər:

- sterilizasiya xarakterli:
- Milli Bankın qısamüddətli notlarının emissiyası;
- qısamüddətli repo əməliyyatları;
- emissiya xarakterli:
- qısamüddətli əks-repo əməliyyatları.

Bu qaydada Milli Bankın İdarə Heyətinin qərarı ilə 25.05.2009 il tarixindən “faiz dərəcəsi dəhlizi”nin aşağıdakı parametrləri müəyyən edilmişdir:

- Dəhlizin minimal həddi – 1%
- Dəhlizin maksimal həddi – 7%
- Milli Bankın uçot dərəcəsi – 2%

ƏSAS ƏDƏBİYYAT

1.ZAHİD MAMEDOV. BANK FƏALİYYƏTİNİN ƏSASLARI. BAKI:AZDIU,2013.

YARDIMÇI ƏDƏBİYYATLAR

- 1.Banklar haqqında normativ- hüquqi aktlar toplusu// Elmi redaktor: Z.F. Məmmədov. Bakı, Qanun, 2009. 1092 s.
- 2.Dövlət maliyyəsi normativ- hüquqi aktlar toplusu// Elmi rəhbər: V.Z.Zeynalov. Bakı, Qanun, 2010. 1180 s.
- 3.Abbasov Ə.M., Z.F. Məmmədov. Bank işi və e-bankçılıq. Bakı, 2003.
4. Məmmədov Z.F Finans iqtisadiyyatı. –Bakı: Qanun, 2003. - 375 c.
5. Məmmədov Z.F. Pul , kredit və banklar. Dərslik . Bakı, 2010.
6. Əliyev A.İ. Sahibkarlığın və regionların iqtisadi inkişafında bankların korporativ idarəedilməsinin təkimləşdirilməsi. Bakı 2012
7. Məmmədov Z.F Beynəlxalq valyuta–kredit münasibətləri. Dərslik. - Bakı, 2001, 2002, 2005,2008. IV nəşr.
8. Məmmədov Z.F. Pul, kredit və banklar. – Bakı, 2010. - 530 c.
9. Məmmədov Z.F. Pul, kredit və banklar, qiymətli kağızlar və valyuta. Suallara cavab. Bakı: Nasir, 2005. 200 c.
10. Məmmədov Z.F. Maliyyə və kredit. Dərslik. – Bakı, 2008.
11. Məmmədov Z.F. Azərbaycan Milli Ödəniş Sisteminin inkişaf tendensiyası: hüquqi və iqtisadi aspektlərin təhlili // Qanun. – 2009. - № 10
12. Zeynalov V. Z. Maliyyə.Azər nəşr. Bakı, 2009.
13. Əliyev A.İ. Banklarda beynəlxalq təcrübədən etməklə korporativ idarəetmənin təkimləşdirilməsi.Dövlət İdarəciliyi.2006/3/15
14. Əliyev A.İ. Korporativ idarəetmədi daxili prosedurların tətbiqi və əhəmiyyəti.2006/11/
15. Əliyev A.İ. İnovasiya iqtisadiyyatı şəraitində Banklarda korporativ idarəetmənin təkimləşdirilməsi.Qafqaz Universiteti .06-07may2010.
16. Алиев А.И.Анализ некоторых аспектов корпоративного управления банковской системы. Экономика.Социология и право.Москва 2008/11/
17. Алиев А.И. Задачи эффективной организации коперативного управления.Инвестици:Практика та досвид.Украина 2012/22/
18. Банковское дело. под ред. Коробовой Г.Г. - Учебник 2006 -766с.
19. Банковское дело: современная система кредитования. под ред. ЛаврушинМ.- 2007.
20. Банковское дело. МФПА, 2005
21. Банковское дело. под ред. Лаврушина О.И. М.- 2007.

22. Банковское дело. под ред. Коробовой Г.Г. М.- 2006.
23. Банковские риски. Издательство: КноРус, 2008 .
24. Банковский менеджмент. Издательство: КноРус, 2010 .
25. Банковский маркетинг. Издательство:МФПА 2004.
26. Гаджиев Ш.Г. Финансово-банковская система Азербайджана в условиях глобального кризиса: изменение акцентов международных сравнительных оценок // Центральная Азия и Кавказ, Глобализация. 4-5, - 2009. с. 84- 103.
27. Гаджиев Дж.Ф. Международный банк Азербайджана: устойчивое развитие в условиях мировой финансовой нестабильности //Академия государственного управления при президенте Азербайджана, научно-практическая конференция "Глобальный финансовый кризис и антикризисная политика в системе государственного управления: мировой опыт и азербайджанская модель". 4 июня , 2010, Баку.
28. Гаджиев Дж.Ф. Денежно-банковская система и МБА.М.: «Финансы и статистика», 2008.
29. Герасимова Е. Б., Мельник М. В.. Основы банковского аудита. 2008.- 224 с.
30. Д. Синки. Финансовый менеджмент в коммерческом банке и в индустрии финансовых услуг.Изд.: Альпина Бизнес Букс. 2007. 1024 с .
31. Ермаков С.Л., Юденков Ю.Н.Основы организации деятельности коммерческого банка. Учебник Издательство: КноРус. Год: 2011
32. Жарковская Е.П. Банковское дело. Учебник 2006
33. Зейналов В. З. Проблемы развития банковского сектора Азербайджана в условиях глобального кризиса// Экономика и управление.-2011.- № 7.
34. Ибрагимов З.Г. Генезис денежно- кредитной системы Азербайджана. Баку, 1997.
35. Кочергин Д. А.Электронные деньги. Изд: Маркет, 2011 с. 424
36. Керимов А. Рынок банковских услуг. Баку. 2010.202 с.
37. Лаврушин О.И. Банковское дело. Изд: КноРус.- 2008 г. 768 с.
38. Лаврушин О. И. Банковская система в современной экономике. М: КноРус. Монография. 2011. 360 с.
39. Мамедов З. Ф. Деньги, кредит, Банки. Учебник. Баки, 2008. 400 с.
40. Мамедов З. Ф. Деятельность российских банков в странах СНГ и Азербайджано-российского сотрудничества в банковской сфере // Известия национальной АН Азербайджана. Серия экономических наук № 1- 2008. Баку, Елм- 2008. 30-40 с.
41. Мамедов З. Ф. Проблемы и перспективы развития э - банковских услуг//Финансы, кредит и международные экономические отношения в XXI веке.

Материалы 2-й международной научной конференции. 29- 30 марта 2007 года: Сборник докладов. Т II/Под. ред. В.Е. Леонтьева. - СПб: Изд-во СПбГУЭФ, 2007. .

42. Мамедов З. Ф. Основные тенденции развития денежно – кредитной системы Азербайджана // Центральная Евразия: национальные валюты. Стокгольм: Изд. Дом «SA Press», 2008. – 79- 103.

43. Мамедов З.Ф.Эффективность финансовой стратегии правительства Азербайджана в условиях мирового кризиса // // Финансовый рынок и кредитно – банковская система России. Сборник научных трудов / Под ред. д.э.н., проф.А.С.Селищева. Выпуск № 8:– СПб.: Инфо - да, 2007. с.187 -190.

44. Мамедов З. Ф. Кризис на фондовом рынке – отражение общей динамики экономики // Экономика и управление .- 2005. - № 3.

45. Мамедов З. Ф. Участие иностранного капитала в странах формирующихся рынков после кризиса //Финансы и кредит.- 2006.- 9(213).

46. Мамедов З. Ф. Банковская система Азербайджана//Мировая экономика и международные отношения.- 2008. № 7.

47. Мамедов З. Ф. Банковская система в условиях глобального финансового кризиса//Финансы и кредит.- 2010.- № 48.с. 8-15.

48. Мамедов З. Ф. Банковский кризис и реформирование банковского сектора в контексте глобализации. Баку: Азернешр, 2007.

49. Мамедов З. Ф. Основные тенденции развития денежно – кредитной системы Азербайджана // Центральная Евразия: национальные валюты. Стокгольм: Изд. Дом «SA Press», 2008. – 79- 103.

50. Рустамов.Э.С. Глобальный кризис и антикризисная политика Центрального банка Азербайджана // Деньги и кредит.- 1/2010.

51. Рустамов.Э.С. Проблемы реформирования макроэкономических институтов в послекризисный период// Деньги и кредит.- 9/2010.

52. Фрост Стивен. Настольная книга банковского аналитика . Издательство: Баланс Бизнес Букс Год: 2006. 672 С.

53. Щербакова Г. Н. Анализ и оценка банковской деятельности (на основе отчетности, составленной по российским и международным стандартам)). Издательство: Вершина. - 2007. С. 464

54. Zahid Farrux Mamedov. Azerbaycan bankaciligi //Finans dunyasi.-1998. - Aqustos. – Turkey. - С. 95-102.

55. Zahid Farrux Mamedov. Inflasyon, faiz ve doviz kuru arasindaki iliskileri. - Istanbul, 1998. – 400 с.

56. Zahid Farrux Mamedov. Zeynalov V. Z. Kresel mali krizin Azerbaycan ekonomisine etkileri ve Azerbaycan Merkez Bankasinin monetar politikasinin analizi // T.C. Marmara niversitesi Financial Arasdirmalar ve calismalar dergisi. Uluslararası hakemli dergi.Yayın № 773. -2010 c. 73-95